

Tituska

*Rosul Pawlus Tituska yazoqan məktup ••••
Salam*

¹ Hudaning tallıqanlırişa amanət bolğan etikad wə ihlasmənlikkə elip baridioqan həkikətninq bildürülüxi üçün, Əysə Məsihning rosuli kılıp təyinləngən, Hudaning қuli bolğan mənki Pawlustin sanga salam — □

² (bu etikad wə həkikət mənggülük həyatka baoqlanıqan ümidni elip kelidu; bu mənggülük həyatni mutlək yaloqan eytmaydioqan Huda həmmə dəwr-zamanlardın ilgirila wədə kılqanidi; ■

³ lekin *həzir* wədisining wakti keliq Kütküzouqımız Huda buning kalam-həwirini Əz əmri bılən manga tapxuroqan jakar arkılıq axkarılıdı) ■

⁴ — ortak etikədimizda əz oqlum bolğan Tituska salam! Huda'Atimiz wə nijatkarımız

□ **1:1 «Hudaning tallıqanlırioşa amanət bolğan etikad wə ihlasmənlikkə elip baridioqan həkikətninq bildürüyü üçün...»** — bu söz bolsa: (1) Hudaning Əzi tallıqan həlkigə tapxuroqan əzgərməs etikədkə muwapılq, Hudaning uningda bolğan məksiti üçün; (2) Hudaning tallıqanlırını muxu etikədkə erixtürük üçün; (3) Hudaning tallıqanlırının etikədini aloqa sürüx üçün degən üq mənini əz iqiqə elixi mumkin. ■ **1:2** Qəl. 23:19; Rim. 16:25; Əf. 1:9; 3:9; Kol. 1:26; 2Tim. 2:13; 1Pet. 1:20. ■ **1:3** Ros. 20:24; 2Kor. 2:12; 7:14; 8:6,16; Gal. 1:1; 2:3.

Məsih Əysadin sanga mehîr-xəpkət wə hatırjəmlik bolqay! □ ■

Titusning Kret arılıdiki hizmiti

5 Seni Kret arılıda қalduruxtiki səwəb, orundilip bolmioqan ixlarnı bir tərəp kılıxing üçün wə hər xəhərdə sanga tapilioqinimdək jamaətkə aksakallarnı təyinlixing üçün idi. ■

6 Aksakallıqka təyinlinidioqan kixi əyibsiz boluxi, bir ayallık, pərzəntliri bolsa etikad kılouqi boluxi wə ixlirida xallaklıq kılıdioqan yaki *ata-anisioqa* boysunmaydioqan əyibliri bolmioqan boluxi kerək. □ ■

7 Qunki jamaətning yetəkqisi Hudanıng *ailisiğə* oqojidar bolux süpitidə, əyibsiz boluxi kerək; baxbaxtaq əməs, terikkək əməs, hərakə-xarabka berilgən əməs, zorawan əməs, nəpsaniyətqi

- **1:4 «ortak etikadimizda əz oqlum bolqan Tituska...»** — bu ibarə xübhisiz xuni kərsitiduki, Titus hux həwərnı əslidə Pawlustin anglioqan wə xundakla uningoşa ixinip hayatka er-ixkənidi. Xuning bilən (Pawlus baxka yərlərdə kəp eytkinidək) rohiy jəhəttin Titusni hux həwər arkılıq «tuqdi» wə uningoşa rohiy jəhəttin atidək boldi. ■ **1:4** Əf. 1:2; Kol. 1:2; 2Tim. 1:2; 1Pet. 1:2. ■ **1:5** 2Tim. 2:2. □ **1:6 «Aksakallıqka təyinlinidioqan kixi əyibsiz boluxi, bir ayallık... boluxi kerək»** — «bir ayallık» yaki «bir ayalning eri», bəlkim «əz ayalıqa sadık» degən mənidə. Bu toqqruluk «Timotiyoqa (1)»diki «köxumqə səz»imizni kərüng. **«pərzəntliri bolsa etikad kılouqi boluxi ... kerək»** — yaki, «pərzəntliri bolsa sadık boluxi... kerək». ■ **1:6** 1Tim. 3:2.

əməs, □ ■

8 bəlki mehmandost, sahawətlik, yahxilikni səyidioğan, salmaq, adil, ihlasmən wə əzini tutuwaloğan boluxi lazim. □ ■

9 U yənə saqlam təlim bilən riqbət-təsəlli berix üqün wə ərəxi qıkkıqılar oqa rəddiyə berix üqün, tapxurul oğan təlimdiki ixənqlik kalam-səzdə qing turuxi kerək. □

10 Qünki hazır bımənə səz kılıdi oğan, kixilərning kənglini owlap ezitkuluq kılıdi oğan, əz beximqılık kılıdi oğan kəpligən kixilər bar, bolupmu

□ **1:7 «jamaətning yetəkqisi Hudanıng ailisigə oqojidar bolux süpitidə, əyibsiz boluxi kerək; baxbaxtaq əməs...»**

— «baxbaxtaq» — grek tilida bu səz «xəhsiyətqi, mənmənqi» degən mənilərnimü əz iqiqə alidu. **«ħarāk-xarabka berilgən əməs, zorawan əməs, nəpsaniyətqi əməs...»**

— «nəpsaniyətqi» grek tilida «əzini bulqaydi oğan nəpsaniyətqılıkkə berilgən» degən bir səz bilən ipadilinidu. Bu səzgə қarioqanda, pul wə mal-dunyani կooqlixix insanni һaram kılıp bulqaydu. Bu tema tooqrisida yənə «Luğa» 16:9-11 wə xu ayətlərdiki izahatları wə «Luğa»diki «koxumqə səz»imizdiki 16-bab tooqrluluq «nahək dunyaoqa təwə boluoğan mal-dunya» degən məzmunni körüng. ■ **1:7 Law. 10:9; Mat. 24:45; 1Kor. 4:1; Əf. 5:18; 1Tim. 3:3,15; 1Pet. 5:2.** □ **1:8**

«bəlki mehmandost, sahawətlik, yahxilikni səyidioğan, salmaq, adil, ihlasmən wə əzini tutuwaloğan boluxi lazim»

— grek tilida «sahawətlik, yahxilikni səyidioğan» birlə səz bilən ipadilinidu. ■ **1:8 1Tim. 3:2.** □ **1:9 «u yənə saqlam təlim bilən riqbət-təsəlli berix üqün wə ərəxi qıkkıqılar oqa rəddiyə berix üqün...»**

— «saqlam təlim» bolsa Pawlusning kəp ixlidi oğan ibarisi. Hudadin kəlgən təlim həkikət, tooqra əlwəttə, u əzini kobul կiloqlanlarda sak, saqlam rohiy hayatni həsil kılıdu wə կuwwətləydu.

hətniliklərdin qıqqanlar bar. □ ■

11 Ularning aqzini etix kerək; qünki ular haram dunyani dəp əgitixkə tegixlik bolmioğan təlimlərni əgitip, hətta pütün aililərni nabut kılmaqta. □ ■

12 Xulardin biri, yəni *Kret arılıdikilərning* əzinining bir pəyoqəmbiri: «Kretlar həmixə yaloğan səzləydiqanlar, wəhxiy hayvanlar wə hərun toymaslardur» degən. □

13-14 Bu guwaqlik həkikəttür; xunga ularning etikadta saqlam turuxi üçün, xundakla Yəhudiylər əpsanilərgə wə həkikəttin qətnigənlər toküwalıqan insaniy կaidə-bəlgilimilərgə կulak salmaslışı üçün ularni կattık əyibləp

□ **1:10 «... kixilərning kenglini owlap ezitkuluk կilidioğan, əz beximqılık կilidioğan կəpligən kixilər bar, bolupmu hətniliklərdin qıqqanlar bar»** — «hətniliklərdin qıqqanlar» Yəhudiylər yaki əslidə Yəhudiylarning «sinagog»işa kobul kılınix üçün hətnə kobul kiloğanlarnı kərsitudu. Bəzi alimlar «hətniliklər»ni hətnilikni kobul klix kerək dəp təlim bərgənlərni kərsitudu, dəp karaydu. Lekin təwəndiki 11-ayətkə կarioqanda ularning hərtürlük ziyanlıq təlimləri bar idi. ■ **1:10** Ros. 15:1. □ **1:11 «ular haram dunyani dəp əgitixkə tegixlik bolmioğan təlimlərni əgitip, hətta pütün aililərni nabut kılmaqta»** — «haram dunyani dəp»: — təlim (məyli tooqra bolsun, natoqra bolsun) berixtiki məksət dunyaqə erixix bolsa bəribir haram ix bolidu, əlwəttə. ■ **1:11** Mat. 23:14; 2Tim. 3:6.

□ **1:12 «xulardin biri, yəni Kret arılıdikilərning əzinining bir pəyoqəmbiri: «Kretlar həmixə yaloğan səzləydiqanlar, wəhxiy hayvanlar wə hərun toymaslardur» degən»** — Kretlik xair Epimenidis, miladiyədin ilgiri altınçı əsirdə yazılan xeir. «hərun toymiqurlar» grek tilida «ləm-lüm axkazanlar» bilən ipadilinidu — demək, ularning axkazininin baxqa əzaliri yok ohxaydu.

agahlanduroqin. □ ■

15 Pak kixilər üçün həmmə nərsə pak; lekin buloqanolan napaklar wə etikadsizlar üçün heqkandaq nərsə pak əməstur. Qunki ularning oy-pikrlirimu, wijdanimu bulqinip kətkən. ■

16 Ular Hudani tonuymız dəp dawrang kilsimu, lekin əməlliridə Uningdin tanidi; qunki ular yirgingqliklər, heqgəp anglimaydioqanlar, heqkandaq yahxi ixlarni kılıxka yarimaydioqanlardur.

2

Saoqlam təlimgə layik yaxax

1 Lekin sən bolsang saoqlam təlimgə կandaq uymun yaxaxni egitixing kerək.

2 Yaxanoqan ərlərgə, hoxyar, salmak, təmkin, etikadta, mehîr-muhəbbəttə wə səwr-takəttə saoqlam boluxni tapilioqin.

3 Xuningdək, yaxanoqan ayallarqa yürüxturuxta ihlas-mukəddəslikkə layik boluxni, qekimqılık kılmasılıknı, hərak-xarabka

□ **1:13-14 «xundakla Yəhudi əpsanilərgə wə həkikəttin qətnigənlər toküwaloqan insanı կaidə-bəlgilimilərgə կulaq salmasılığı üçün...»** — «Yəhudi əpsanilar» toqruvluk «Timotiyə (1)»diki «köxumqə səz»imiz (1:4 wə 4:7-ayətlər üstidə tohtaloqinimiz)ni kərüng. **«...ularnı կattık əyibləp agahlanduroqin»** — «ularnı» bolsa «Krettiki etikadqilarnı».

■ **1:13-14** Yəx. 29:13; Mat. 15:9; Kol. 2:22; 1Tim. 1:4; 4:7; 6:20.

■ **1:15** Mat. 15:11; 23:25; Ros. 10:15; Rim. 14:20,23.

berilməydiqan boluxni, güzəl ixlarnı
əgətküqilər boluxni tapilioqin. ■

4-5 Buning bilən ular yax ayallarqa ərlirigə
kəyünük, balılırioqa kəyünük, salmak bolux, pak
bolux, ey ixlirini puhta ķılıx, mehriban bolux
wə ez ərlirigə boysunuxni əgitələydu. Xundak
boloqanda Hudanıng səzi қarılanmaydu. ■

6 Xuningdək yax ərlərnimə salmak boluxka jek-
iligin.

7 Өzüngmu həmmə ixta güzəl əməlliring bilən
ularqa ülgə bolqın; təlim bərginində pak-
diyanətlik, eçir-besik bolup, ■

8 həqkim կusur tapalmaydiqan, saqlam
səzlərni yətküzgin; buning bilən, қarxi
qıkkıuqilar biz tooruluk yaman gəp ķiliqan
yərni tapalmay hijil bolidu. ■

9 Kullarqa ez hojayinlirini həmmə ixta
kanaətləndürüp ularqa boysunuxni əgətkin.
Ular gəp yandurmay, ■

10 oɔqrilik ķilmay, ezlirining hər jəhəttə
ixənqlik ikənlikini kərsətsun. Ular buning
bilən Kutkuzoquqımız Hudanıng təlimatiqa hər
jəhəttin zinnət bolidu. □

11 Qünki Hudanıng nijatni barlıq insanlarqa elip
kelidiqan mehir-xəpkiti ayan boldi;

12 u bizgə ihməssizlik wə bu dunyaning arzu-
həwəslirini rət ķilip, ҳazırkı zamanda salmak,

■ **2:3** 1Tim. 2:9; 5:13; 1Pet. 3:3.

14:34; Əf. 5:22; Kol. 3:18; 1Pet. 3:1.

5:3. ■ **2:8** 1Pet. 2:12,15; 3:16.

1Tim. 6:1, 2; 1Pet. 2:18. □ **2:10** «... ezlirining hər jəhəttə

ixənqlik ikənlikini kərsətsun» — baxqa birhil tərjimisi: «...
ular etikadning hər jəhəttə yahxilikini kərsitip bərsun».

■ **2:4-5** Yar. 3:16; 1Kor.

■ **2:7** 1Tim. 4:12; 1Pet.

1Tim. 6:1, 2; 1Pet. 2:18. □ **2:10** «... ezlirining hər jəhəttə

ixənqlik ikənlikini kərsətsun» — baxqa birhil tərjimisi: «...
ular etikadning hər jəhəttə yahxilikini kərsitip bərsun».

həkkaniy, ihlasmən həyatni etküzüximiz bilən,

■ 13 uluq Huda, nijatkarımız Əysa Məsihning xan-xərəp bilən kelidiqanlıkıqa bolğan mubarək ümidimizning əməlgə exixini intizarlıq bilən kütüxni əgitidu. □ ■

14 U bədəl tələp bizni həmmə itaətsizliklərdin azad kılıx həmdə bizni əzi üçün pak kılıp, Əzığə mənsup bolğan, yahxi əməllərgə kızoqın intiliđioqan həlk kılıxka biz üçün kurban boldi.

□ ■

15 Barlık hökükungni ixlitip bu ixlarnı jakarlap eytqin, nəsihət berip jekiligin wə agahlandıroqın. Həqkim seni kəmsitmisin.

■

3

■ 2:12 Əf. 1:4; Kol. 1:22; 2Tim. 1:9; 1Yuha. 2:16. □ 2:13 «uluq Huda, nijatkarımız Əysa Məsihning xan-xərəp bilən kelidiqanlıkıqa bolğan mubarək ümidimizning əməlgə exixini intizarlıq bilən kütüxni əgitidu» — toluk 12-13-ayətning baxka birhil tərjimisi: «...u bizgə iħlassizlik wə bu dunyaning arzu-həwəslirini rət kılıp, hazırkı zamanda salmak, həkkaniy, ihlasmən həyatni etküzüxni əgitidu; xuning bilən biz buning bilən mubarək ümidimizning əməlgə exixini, yəni uluq Huda, nijatkarımız Əysa Məsihning xan-xəripining ayan qılınxını təlpünüp kütimiz». ■ 2:13 1Kor. 1:7; Fil. 3:20.

□ 2:14 «U bədəl tələp bizni həmmə itaətsizliklərdin azad kılıx həmdə bizni Əzi üçün pak kılıp, əzığə mənsup bolğan, yahxi əməllərgə kızoqın intiliđioqan həlk kılıxka biz üçün kurban boldi» — Təwrat, «Zəb.» 130:8, «Əz.» 37:23, «Qan.» 14:2ni kərüng. ■ 2:14 Gal. 1:4; 2:20; Əf. 2:10; 5:2; Ibr. 9:14. ■ 2:15 1Tim. 4:12.

Etiqad qilar kiliçka tegixlik ixlar

1 *Jamaəttikilərgə* xuni əslitip turqinkı, ular həkümranlaroqa wə hökükdarlaroqa boysunup, xularning səzini anglisun, hərkəndakı yahxi əməllərni kiliçka təyyar tursun, ■

2 heqkimning yaman gepini kilmisun, jedəlhor bolmisun, mulayim bolsun, həmmə adəmgə hər jəhəttə məminlik kərsətsun. □ ■

3 Qünki biz əzimizmu əslidə nadan bolup, itaətsiz, azdurulqan, hərhil xəhwət-həwəslərning həm ləzzətlərning қuli bolqan, rəzillik wə həsəthorluk iqidə yaxiqlan, nəprətlik bolqan həm bir-birimizdin nəprətlinidioqlanlardın iduk. ■

4 Birak Қutkuzoquqımız Hudaning insanlaroqa bolqan mehribanlıkı wə mehir-muhəbbiti ayan boluxi bilən,

5 (əzimizning қandaktur həkkaniy əməllirimiz bilən əməs, bəlkı Uning rəhim-xəpkəti bilən) yengidin tuquluxta yuyuxliri wə Mukəddəs

■ **3:1** Rim. 13:1, 3-7; 1Pet. 2:13. □ **3:2** «**heqkimning yaman gepini kilmisun, jedəlhor bolmisun, mulayim bolsun, həmmə adəmgə hər jəhəttə məminlik kərsətsun**» — Təwrat-Injilda «məminlik»ning nemə mənisi barlıkı toqruluk «Kolossidikilərgə»diki «koxumqə səz»imizni (3:12 üstidə tohtaloqinimizni) kərüng. ■ **3:2** Fil. 4:5; 2Tim. 2:24,25. ■ **3:3** 1Kor. 6:11; Əf. 2:1; Kol. 3:7; 1Pet. 4:3.

Roħta yengilixi arkılık U bizni kütkuzdi; □ ■

6 bu Roħni Huda Nijatkarimiz āysa Məsiħ arkılık wujjudimizqa mol ķuydi. ■

7 Bu arkılık, Hudaning meħir-xepk̇iti bilən həkkaniy ķilinip, mənggülük hayatka erixix ümidini tutkan mirashorlar bolduk.

8 Bu səzlər ixənqliktur wə bu həkikətlərni alahidə təkitlixingni tələp ķilimən. Xundak ķılqiningda, Hudaqa etikad ķılqanlar əzlirini yahxi əməllərni ķilixka berilixkə kəngül bəlidu. Bu ixlər insanlar üçün güzəl wə paydılık.

9 Birak əhmiqanə munazirilər, nəsəbnamilərdiki ķuruķ gəplər, jedəl-majralar, Təwrat қanuniqə munasiwətlik talax-tartıxlardın əzüngni neri tutkin; qünki bular paydisiz wə biməniliktur. ■

10 Arioqa bəlgünqilik ķılquqi adəmni bolsa bir-ikki ketim agahlanduroqandin keyin uning bilən bolqan bardı-kəldini üziwət; □ ■

11 qünki bundak adəmni həkikəttin qətnidi, gu-

□ 3:5 «... Yengidin tuquluxta yuyuxliri wə Muķəddəs

Roħta yengilixi arkılık U bizni kütkuzdi» — «yengidin tuquluxta yuyuxliri» grek tilida «yengidin tuquluxtiki «das süyi». Təwrat dəwridiki zamanlarda kaһinlar ibadəthanida Hudaqa yekinlixix üçün pütkül tənlirini qong das («dengiz») iqidə yuyuxi kerək idi. Bu yerdə tən əzalırını yuyux əməs, adəmnıg pütkül rohning yuyunisi kərsitiliđu, əlwəttə. ■ 3:5

Ros. 15:11; Rim. 3:20, 28; 4:2, 6; 9:11; 11:6; Gal. 2:16; Əf. 1:4; 2:4, 9; 2Tim. 1:9. ■ 3:6 Əz. 36:25. ■ 3:9 1Tim. 1:4;

4:7; 6:20; Tit. 1:14. □ 3:10 «Arioqa bəlgünqilik ķılquqi adəmni bolsa bir-ikki ketim agahlanduroqandin keyin uning bilən bolqan bardı-kəldini üziwət» — «arioqa bəlgünqilik ķılquqi adəm» jamaətni (bəlkim adəmni azduridiqan təlim bilən) bəlməkqi bolidu. ■ 3:10 Mat. 18:17; Rim. 16:17; 2Tes. 3:6; 2Tim. 3:5; 2Yuha. 10.

nah sadir kiliwatidu, xundakla əzini əzi jazaqla
məhkum kılqan dəp bilişən.

Ahirki söz

12 Artemasni yaki Tikikusni sanga mangduroqanda, mumkin ķedər tezrək Nikopolis xəhəririgə mening yenimoqa kəlgin, qünki u yerdə qıxlimakçı boluwatimən. ■

13 Adwokat Zenas bilən Apollosning səpirigə kəngül bəlüp hımmitingning bariqə uzatkin; kəm-kütiliri bolsa, ularning hajitidin qıkkın. ■

14 Bizning қowmımız mewisiz կalmaslıki üçün hajətmənlərgə yardım kılıp, əzlirini güzəl əməllərni kılıxka beqixlaxni əgənsun.

15 Yenimdikilərnin həmmisidin sanga salam. Etikadta bizni səyidiqalaroqa salam eyt. Mehir-xəpkət həmminglaroqa yar boloqay!

■ **3:12** Ros. 20:4; Əf. 6:21; 2Tim. 4:12. ■ **3:13** Ros. 18:24; 1Kor. 1:12.

**Muk̄eddes Kalam (yəngi yezik)
The Holy Bible in the Uyghur language, written in
Pinyin script**

Copyright © 2010 Mukeddes Kalam - Uyghur Bible Translation Committee

Language: Uyghur tili (Uyghur)

This translation is made available to you under the terms of the Creative Commons Attribution Share-Alike license 4.0.

You have permission to share and redistribute this Bible translation in any format and to make reasonable revisions and adaptations of this translation, provided that:

You include the above copyright and source information.

If you make any changes to the text, you must indicate that you did so in a way that makes it clear that the original licensor is not necessarily endorsing your changes.

If you redistribute this text, you must distribute your contributions under the same license as the original.

Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners.

Note that in addition to the rules above, revising and adapting God's Word involves a great responsibility to be true to God's Word. See Revelation 22:18-19.

2021-09-11

PDF generated using Haiola and XeLaTeX on 18 Apr 2025 from source files dated 31 Aug 2023

b6bd0959-14d2-5233-b340-6f210a8f13c5